

**“HÜQUQİ EKSPERTİZA VƏ QANUNVERİCİLİK
TƏŞƏBBÜSLƏRİ MƏRKƏZİ”
Publik Hüquqi Şəxsi**

31 dekabr 2025-ci il tarixinə

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına

Uyğun Konsolidasiya Edilmiş

Müstəqil Auditor Hesabatı

BAKI - 2026

MÜNDƏRİCAT

	Səhifə
<i>Rəhbərliyin maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi üzrə məsuliyyətinə dair hesabat</i>	3
<i>Müstəqil auditorun hesabatı</i>	4
<i>Maliyyə hesabatlarına görə rəhbərliyin və qrupun idarə edilməsinə görə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti</i>	5
<i>Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti</i>	5
<i>Maliyyə vəziyyəti haqqında hesabat</i>	6-7
<i>Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat</i>	8-9
<i>Kapitalda dəyişikliklər haqqında hesabat</i>	10-11
<i>Pul vəsaitlərinin hərəkəti haqqında hesabat</i>	12-13
1. Korporativ məlumat	14-15
2. Təqdim etmənin əsasları	16
3. Əhəmiyyətli uçot siyasətlərinin qısa məzmunu	16-27
4. Əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri	28
5. Segment haqqında məlumat	28
6. Maliyyələşmədən tanınan gəlir	29
7. İnzibati və sair əməliyyat xərcləri	30
8. Uzunmüddətli aktivlər	31
9. Pul vəsaitləri və onların ekvivalentləri	31
10. Mal-material ehtiyatları	32
11. Verilmiş qısamüddətli avanslar	32
12. Digər aktivlər	32
13. Kapital və ehtiyatlar	32
14. Uzunmüddətli dövlət maliyyələşmələri	32
15. Qısamüddətli öhdəliklər	32
16. Əlaqəli tərəflərlə münasibətlər	32
17. Maliyyə risklərinin idarə edilməsinin məqsədi	33-40
18. Hesabat tarixindən sonra baş vermiş hadisələr	40

**31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ
HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR
HESABAT**

Rəhbərlik "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" PHŞ-nin və onun törəmə müəssisələrinin 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə konsolidasiya edilmiş əməliyyat nəticələri, konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti və konsolidasiya edilmiş səhmdar kapitalında dəyişiklikləri düzgün əks etdirən maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsi və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Qrupun maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-nin xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
- Qrupun fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Qrup daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanılmasına;
- Qrupun əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə onun konsolidasiya edilmiş maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Qrupun maliyyə hesabatlarının MHBS-na uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılması;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;
- Qrupun aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə;
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına;

Qrupun 31 dekabr 2025-ci il tarixinə bitən il üzrə konsolidə olunmuş maliyyə hesabatları rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

Rəhbərlik adından:


Samir Mahmudov

İcraçı direktor




Arzu Namazova

Maliyyə Meneceri



BEYNƏLXALQ AUDİT MƏRKƏZİ
HƏQİQƏTƏ TOXUN

Y. V. Çəmənəminli küçəsi, ev 199C
Nərimanov rayonu, AZ1075, Bakı
Tel: +994 (12) 564 39 31
Mob: +994 (50) 285 22 73
E-mail: office.ifac.az

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ-nin idarə heyətinə:

Maliyyə hesabatlarının auditinə dair hesabat:

Müsbət rəy

Biz, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ və onun törəmə müəssisələrinin (“Qrup”) 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan, konsolidasiya edilmiş məcmu gəlirlər haqqında hesabatdan, konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə qurumun maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin axını üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) müvafiq olaraq düzgün və ədalətli təsəvvür yaradır.

Müsbət rəy üçün əsaslar

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “maliyyə hesabatlarının auditinə aid olan etik normalara Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (IESBA məəcəlləsi) tələblərinə uyğun olaraq Qurumdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məəcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları auditor rəyini əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditə baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Qrupun idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər

nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Qrupun İdarə heyətinin sədri Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz əlavə edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Direktor-Auditor



Nəcəfov Cavid Nofəl oğlu

Azərbaycan Respublikasının

Auditorlar Palatası

İCAZƏ: AT/300 10.05.2024-cü il



31 iyul 2026-cı il

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları (Azərbaycan manatı ilə)

MALİYYƏ VƏZİYYƏTİ HAQQINA HESABAT

Bölmə / Maddə №	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeyidlərin №	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
	Aktivlər					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər	8.1	48		360	
11	Torpaq, tikili və avadanlıqlar	8.1	376,337		391,357	
12	İnvestisiya mülkiyyəti					
13	Bioloji aktiv	8.2	1,910		2,017	
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar					
16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları					
18	Sair uzunmüddətli maliyyə aktivləri					
19	Gələcək dövrün xərcləri					
20	Sair uzunmüddətli aktivlər	8.1	79,109		72,063	
	CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR			457,404		465,796
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar	10	67,383		50,535	
21	Qısamüddətli debitor borcları	11	4,652		13,000	
22	Pul vəsaitləri və onların ekvivalentləri	9	159,796		238,772	
23	Sair qısamüddətli maliyyə aktivləri		8,080		-	
24	Sair qısamüddətli aktivlər	12	15,995		4,337	
	CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR			255,906		306,645
	CƏMI AKTİVLƏR			713,310		772,441
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR					
3	Kapital					
30	Ödənilmiş nominal(nizamnamə) kapital	13	150,000		150,000	
31	Emissiya gəliri					
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları	13	230,595		225,870	

34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		308,384		322,129	
	CƏMİ KAPİTAL			688,979		697,999
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditor borcları					
44	Sair uzunmüddətli öhdəliklər					
	CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR					
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər				539	
53	Qısamüddətli kreditor borcları	15	1,943		1,760	
54	Sair qısamüddətli öhdəliklər	15	22,388		72,142	
	CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR					
	CƏMİ ÖHDƏLİKLƏR			24,331		74,441
	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR			713,310		772,441

Rəhbərlik adından:

Samir Mahmudov

İcraçı direktor



Arzu Namazova

Maliyyə Meneceri

13-40-cı səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları (Azərbaycan manatı ilə)

**MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİRLƏR HAQQINDA
HESABAT**

Bölmə / maddə	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin Nəsi	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
	GƏLİRLƏR					
60	Əsas əməliyyat gəlirləri	6	213,259		311,099	
61	Sair əməliyyat gəlirləri	6	3,582,713		3,664,911	
62	Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər					
63	Maliyyə gəlirləri		0		0	
64	Fövqəladə gəlirlər		0		0	
	Cəmi gəlirlər	6		3,795,972		3,976,010
	XƏRCLƏR					
70	Satışın maya dəyəri üzrə xərclər		0		0	
71	Kommersiya xərcləri		0		0	
	<i>Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri</i>		0		0	
	<i>Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər</i>		0		0	
	<i>Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları</i>		0		0	
	<i>Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri</i>		0		0	
	<i>Kommersiya xərcləri kimi tanınan digər xərclər</i>		0		0	
72	İnzibati xərclər	7	3,778,110		3,830,084	
	<i>İnzibati məqsədlər üçün istifadə olunmuş xammal və material xərcləri</i>	7	18,563		8,293	
	<i>İnzibati işçi heyəti üzrə xərclər</i>	7	2,736,599		2,746,144	
	<i>İnzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları</i>	7	668,842		674,035	
	<i>İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri</i>	7	45,432		36,616	
	<i>İnzibati məqsədlərlə bağlı digər xərclər</i>	7	317,749		364,996	

73	Sair əməliyyat xərcləri	7	11,333			
74	Fəaliyyətin dayandırılmasından yaranan xərclər					
75	Maliyyə xərcləri					
76	Fövqəladə xərclər					
	Cəmi Xərclər	7		3,789,443		3,830,084
	Mənfəət (zərər)					
80	Ümumi mənfəət (zərər)		6,529		145,927	
81	Asılı müəssisələrin mənfəətində (zərərində) pay					
	Cəmi Mənfəət (zərər)			6,529		145,927
90	Mənfəət vergisi			-		16,704
341	Xalis mənfəət (zərər)			6,529		129,223

13-40-cı səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Rəhbərlik adından

Samir Mahmudov

İcraçı direktor



Arzu Namazova

Maliyyə Meneceri

M.Y

"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları (Azərbaycan mandatı ilə)

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Ödənilmiş iş nizamnamə kapitalı	Emissiya gəliri	Geri alınmış kapital (səhmlər)	Kapital ehtiyatları					Bölüşdürülməmiş mənfəət (ödənilmiş zərər)	Cəmi
					Yenidən qiymətləndirilmə üzrə ehtiyat	Məzənnə fərqləri üzrə ehtiyat	Qanunvericilik üzrə ehtiyat	Nizamnamə üzrə ehtiyat	Digər ehtiyatlar		
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq	13	150,000							115,516	303,260	568,776
Əvvəlki hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər											
Səhvlərin düzəldilməsindən sonra əvvəlki hesabat dövrünün əvvəlin qalıq	13	150,000							115,516	303,260	568,776
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)										129,223	129,223
Mülkiyyətçilərin kapital qoyuluşları											
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)											
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar											
Kapitalın maddələri arasında köçürmələr	13								110,354	(110,354)	-
Sair məcmu gəlir											
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi	13								110,354	18,869	129,223
Əvvəlki hesabat dövrünün sonuna qalıq	13	150,000							225,870	322,129	697,999

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları (Azərbaycan manatı ilə)

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeyidlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəketi			
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar	6	225,259	298,099
Royalitlər, yığımlar və komissiyon haqları üzrə daxilolmalar			
Digər gəlirlərdən daxilolmalar			
Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar	6	225,259	298,099
Mallar və xidmətlərə görə xaricolmalar	7	371,653	345,984
İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər	7	3,405,198	3,425,284
Mənfəət vergisi ödənişi üzrə xaricolmalar	7	14,738	43,505
Digər vergilərə görə xaricolmalar			
Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar			
Digər ödənişlərə görə xaricolmalar	7	5,134	
Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar	7	3,796,723	3,814,773
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəketi	7	(3,571,464)	(3,516,674)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəketi			
Torpaq,tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları			
Torpaq,tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları	9	35,661	18,774
Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak payının satın alınmasından yaranan pul vəsaitlərinin daxilolmaları(pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);			
Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları;			
Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin xaricolmaları;			
Fyuçers,forvard,opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları;			

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqaladə daxilolmaları və xaricəlmələri			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		35,661	18,774
Maliyyəladirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
nizamnamə kapitalının artması			
səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları			
Müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricəlmələri			
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmələri			
Məqsədli maliyyəladirmə şəklində pul vəsaitlərinin daxilolmaları		3,798,541	3,649,920
Məqsədli maliyyəladirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmələri		285,673	154,088
Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən məbləğlər üzrə pul vəsaitlərinin xaricəlmələri			
Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəlmələri			
Faizlər şəklində pul vəsaitlərinin xaricəlmələri			
Maliyyəladirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqaladə daxilolmaları və xaricəlmələri			
Maliyyəladirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti	9	3,512,868	3,495,832
Pul vəsaitləri və onların ekvivalentlərinin artması(azalması)	9	(78,976)	(39,616)
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği	9	238,772	278,388
İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması(azalması)	9	(78,976)	(39,616)
Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			-
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna qalığı		159,796	238,772

Rəhbərlik adından:

Samir Mahmudov

İcraçı direktor



Arzu Namazova

Maliyyə Meneceri

13-40-cı səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

1. KORPORATİV MƏLUMAT

Qrupun 31 dekabr 2025-ci il üzrə uçot siyasəti hesablama metoduna əsaslanır. Hazırkı Konsolidə olunmuş maliyyə hesabatları 31 dekabr 2025-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ (“Qrup”) üçün tərtib edilmişdir.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmışdır. Mərkəz normativ hüquqi aktların keyfiyyətinin artırılması, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri (sədr olmaqla), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri daxildir.

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” Publik Hüquqi Şəxsin ünvanı: AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 117C.

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

Törəmə müəssisələr haqqında məlumatlar

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına aşağıdakı əhəmiyyətli törəmə müəssisə daxildir:

Adı	Təsis edildiyi ölkə	Kapitalda pay, %	
		2025-ci il	2024-cü il
“Hüquq və İnsan Haqları İnstitutu” Publik Hüquqi Şəxsi	Azərbaycan	100.0%	100.0%

“HÜQUQ VƏ İNSAN HAQLARI İNSTİTUTU” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli 29 nömrəli Fərmanı əsasında yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli 2069 nömrəli Sərəncamı ilə AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilərək Hüquq və İnsan Haqları İnstitutu adlandırılmışdır.

İnstitut 100% Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə məxsusdur və hüququn ayrı-ayrı sahələrində, o cümlədən insan hüquq və azadlıqları sahəsində elmi araşdırmaların aparılması və elmi-praktiki tövsiyələrin hazırlanması, hüquqi maarifləndirmə, qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, dövlət orqanlarının əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılması sahəsində fəaliyyət göstərən, Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək verən publik hüquqi şəxsdir.

İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır. Mərkəzin:

- fəaliyyətinə elmi və praktiki dəstək vermək;
- Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və tətbiqi elmi tədqiqat və eksperimental araşdırmaların aparılmasını və elmi-praktiki tövsiyələrin hazırlanmasını təşkil etmək;
- Qanunvericiliyin inkişafı və təkmilləşdirilməsində iştirak etmək;
- Normativ hüquqi tənzimlənmənin təsirinin qiymətləndirilməsində iştirak etmək, hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərmək;
- Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsində iştirak etmək;
- Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak etmək.

İnstitutun hüquqi ünvanı: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev 125.

2. TƏQDİM ETMƏNİN ƏSASLARI

Maliyyə hesabatları ədalətli dəyərdə ölçülən satışı mümkün olan maliyyə aktivləri, törəmə maliyyə alətləri, torpaq və binalar və investisiya xüsusiyyətləri istisna olmaqla tarixi qiymət əsasında hazırlanmışdır. Ədalətli dəyərdə sığortalanan tanınmış aktiv və öhdəliklərin köçürmə dəyərləri, sığorta edilən risklərə aid edilən ədalətli dəyərdə dəyişiklikləri qeyd etmək üçün uyğunlaşdırıldı. Maliyyə hesabatları Azərbaycan manatında göstərilib, əks təqdirdə bütün dəyərlər ən yaxın rəqəmə yuvarlaqlaşdırılır.

Uyğunluq haqqında bəyanat

Qrupun Maliyyə hesabatları Mühəsibat Uçotu üzrə Beynəlxalq Standartlar Şurası (MUBSŞ) tərəfindən buraxılan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Qrupun fasiləsizlik prinsipi əsasında yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik hesab edir ki, Qrup yaxın gələcəkdə fəaliyyətini davam etdirəcək və Qrupun ləğvinə nə istək, nə də ehtiyac olacaq, eləcə də fəaliyyəti dayandırmaq və ya Azərbaycan Respublikasının qanunları və ya normativ aktları əsasında kreditorlardan qorunmaq üçün müdafiə axtarmaq üzrə nə niyyət, nə də zərurət mövcuddur. Buna görə, aktivlər və öhdəliklər adi fəaliyyət gedində Qrupun aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olması fərziyyəsi ilə hesabatlarda əks etdirilmişdir. Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Qrupun fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələblərin nəzərə alınmalı olan müəyyən məsələlərin və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Rəhbərliyin fasiləsizlik prinsipi üzrə ehtimalının qiymətləndirməsi, müəyyən bir müddətdə, hadisələrin və ya şərtlərin gələcək inkişafı ilə əlaqədar subyektiv qərarların qəbul edilməsini nəzərdə tutur.

3. ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTLƏRİNİN QISA MƏZMUNU

Valyutaların yenidən hesablanması

Qrupun maliyyə hesabatları Azərbaycan Respublikası manatı (AZN) ilə göstərilmişdir. Azərbaycan manatı “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ və onun törəmə müəssisələrinin fəaliyyət göstərdiyi iqtisadi mühitin əsas valyutası hesab edilir. Qrup daxilindəki hər bir

müəssisə öz yerli valyutasını müəyyən edir və hər bir müəssisənin hesabatında olan maddələr həmin valyuta ilə hesablanır. Xarici valyuta ilə aparılan əməliyyatlar, aparılmış əməliyyatların tarixinə valyuta məzənnəsinə uyğun olaraq yerli valyutada əks etdirilir. Xarici valyutada ifadə edilən monetar aktivlər və öhdəliklər balans tarixində spot məzənnəyə uyğun olaraq yerli valyutada yenidən hesablanır. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto – investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalamaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. Xarici valyutadakı məzənnə fərqlərindəki xərclərə aid olan kreditlər və vergi xərcləri ilkin əməliyyat tarixindəki məzənnəyə əsasən dəyişdirilir. Xarici valyutanın ədalətli dəyəri ilə hesablanan qeyri-monetar maddələr ədalətli dəyərin qəbul olunduğu günə olan məzənnəyə əsasən dəyişdirilir. Monetar maddələr üzrə mübadilə fərqləri mənfəət və ya zərərdə tanınır.

Gəlirlərin tanınması

Gəlir Qrupa gələcəkdə iqtisadi səmərənin daxil olması və onların etibarlı əsasda qiymətləndirilməsi ehtimalı olduqda tanınır. Gəlirin məbləği, alış-satış ilə bağlı hər hansı güzəşt məbləğləri və Qrup tərəfindən edilmiş güzəştlər nəzərə alınmaqla, alınmış və ya alınacaq vəsaitlərin ədalətli dəyəri ilə ölçülür. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Maliyyələşmə üzrə gəlirin tanınması

Qrup maliyyələşmə üzrə gəliri Dövlət Büdcəsi hesabına ayrılmış subsidiyalar əsasında tanıyır. Belə ki, ayrılmış subsidiya məbləğləri həm Qrupun göstərdiyi xidmət istiqamətləri üzrə alınan mal və xidmətlər üçün həm də Qrupun davamlılığının qorunması üçün özünün inzibati və əməliyyat xərclərinin qarşılınması üçün ayrılmışdır.

(b) Malların satışı

Malların satışından gələn gəlir, mülkiyyət hüququ ilə bağlı mühüm risklərin və mülkiyyətlə bağlı mükafatların müəssisə tərəfindən alıcıya ötürülən zaman, adətən mallar alıcıya çatdırılanda tanınır.

(c) Xidmətlərin göstərilməsi

Qrup faktoring, lizinq və kreditləşmə fəaliyyəti üzrə xidmət göstərir.

(d) Faiz gəlirləri

Faiz gəlirləri effektiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənəsüblüyü əsasında tanınır.

(e) İcarə gəlirləri

Lizinq əməliyyatlarından icarə gəlirləri lizinqin müddətinə müvafiq olaraq düz xətti metod tətbiq edilməklə tanınır.

Vergilər

Cari mənfəət vergisi

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ və onun taleyində olan qurumlar mənfəət vergi ödəyicisidir.

Maliyyə alətləri

Qrup maliyyə alətləri üzrə müqavilə tərəflərindən biri olduqda, maliyyə alətləri və maliyyə öhdəlikləri onun maliyyə vəziyyəti haqqında hesabatında tanınır. Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür. Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin alınması və ya çıxarılması ilə birbaşa əlaqəli olan əməliyyat xərcləri (mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülən maliyyə aktivləri və maliyyə aktivlərindən başqa), ilkin tanınma zamanı maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin ədalətli dəyərində müvafiq olaraq əlavə edilir və ya çıxılır. Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə tanınan maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin alınmasına birbaşa aid olan əməliyyat xərcləri dərhal mənfəət və ya zərərdə tanınır.

Maliyyə aktivləri

Maliyyə aktivlərinin müntəzəm şəkildə satın alınması və ya satılması satış tarixi əsasında tanınır və ya xitam verilir. Bütün tanınmış maliyyə aktivləri sonradan, maliyyə aktivlərinin təsnifatına əsasən, amortizasiya edilmiş dəyərdə və ya ədalətli dəyərdə bütünlüklə ölçülür.

Maliyyə aktivlərinin təsnifatı

- a) Aşağıdakı şərtlərə cavab verən borc alətləri sonradan amortizasiya olunmuş dəyərlə ölçülür:
 - Maliyyə aktivinin müqavilə şərtlərinə uyğun olaraq pul vəsaitlərinin axınını yığılması üçün maliyyə aktivlərinin saxlanması məqsədilə maliyyə aktivini biznes modeli çərçivəsində saxlanılır; və
 - Maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə əsas pul vəsaitlərinin və ödənilməmiş əsas məbləğ üzrə faizlərin ödənilməsinə nəzərdə tutan pul vəsaitlərinə yönəldir.
- b) Aşağıdakı şərtlərə cavab verən borc alətləri sonradan digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə ölçülür (DMGVƏD):

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

- Maliyyə aktivi müqavilə şərtlərinə uyğun olaraq pul vəsaitləri axınının yığılması və maliyyə aktivlərinin satışı məqsədi daşdığıda, biznes modeli çərçivəsində saxlanılır; və
- Maliyyə aktivi üzrə müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə əsas pul vəsaitlərinin və ödənilməmiş əsas məbləğ üzrə faizlərin ödənilməsinə nəzərdə tutan pul vəsaitlərinin yaranmasına səbəb olur.

Adətən bütün digər maliyyə aktivləri sonradan mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülür (MZVƏD).

Yuxarıda göstərilənlərə baxmayaraq, Qrup maliyyə aktivinin ilkin tanınmasında aşağıdakı qəti seçimi/təyinatı

həyata keçirə bilər:

- Müəyyən meyarlar qarşılanmadıqda Qrup kapital investisiyası üzrə müvafiq ədalətli dəyərdə dəyişikliyin digər məcmu gəlirdə təqdimatı üçün qəti tədbirlər həyata keçirə bilər; və
- Qrup uçot sistemində uyğunsuzluğu əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə, amortizasiya edilmiş maya dəyərində və ya DMGVƏD ölçülmə meyarlarına cavab verən borc investisiyasını əks keçid etməmək şərtlə MZVƏD edə bilər,

a) Amortizasiya olunmuş dəyər və effektiv faiz dərəcəsi metodu

Effektiv faiz dərəcəsi metodu borc alətinin amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəlirinin müvafiq dövr üzrə bölgüsü üsuludur. Satın alınan və ya yaranan kredit zərərinə məruz qalmış maliyyə aktivlərindən (yəni ilkin tanınma zamanı dəyərsizləşmiş aktivlər) başqa maliyyə aktivləri üzrə effektiv faiz dərəcəsi, ehtimal edilən kredit zərərləri istisna olmaqla borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış gələcək nağd pul daxilolmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən ödənilmiş, yaxud alınmış bütün haqlar, ödənişlər, əməliyyat xərcləri və ya mükafatlar) ilkin tanınma anında xalis qalıq məbləğinədək diskontlaşdırılan dəqiq dərəcədir.

Alınmış və ya yaranmış kredit dəyərsizləşməsi üzrə maliyyə aktivləri üçün, kreditlə tənzimlənən effektiv faiz dərəcəsi, gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini, ehtimal olunan kredit zərərləri daxil

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

olmaqla, ilkin tanınma zamanı borc alətinin amortizasiya olunmuş dəyərində diskontlaşdırılmaqla hesablanır.

Maliyyə aktivinin amortizasiya olunmuş dəyəri, ilkin tanımada maliyyə aktivinin əsas ödəniş çıxılmaqla, hər hansı zərər üzrə düzəliş edilməklə həmin ilkin dəyər ilə ümumi dəyər arasındakı fərq üzrə effektiv faiz dərəcəsini istifadə etməklə məcmu amortizasiya əlavə olunmaqla, maliyyə aktivinin ölçüldüyü dəyərdir. Maliyyə aktivinin ümumi qalıq dəyəri hər hansı bir zərər öhdəliyinə düzəliş edilməzdən əvvəl maliyyə aktivinin amortizasiya olunmuş dəyəri hesab olunur.

Faiz gəliri daha sonra amortizasiya edilmiş dəyərdə və DMGVƏD ilə qiymətləndirilən borc alətlərinin effektiv faiz metodundan istifadə edilməklə tanınır. Alınmış və ya yaranmış kredit dəyərsizləşməsi üzrə yaranmış maliyyə aktivləri istisna olmaqla, maliyyə aktivləri üçün, faiz gəliri sonradan kredit itkisinə məruz qalmış maliyyə aktivləri istisna olmaqla, maliyyə aktivinin ümumi qalıq dəyərində effektiv faiz dərəcəsini tətbiq etməklə hesablanır.

Qrupun maliyyə aktivlərinin əksəriyyəti, daha sonra amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə aktivləri kimi təsnif edilmişdir. Qrupun maliyyə öhdəlikləri daha sonra amortizasiya olunmuş dəyərlə ölçülmüş maliyyə öhdəlikləri kimi təsnif edilmişdir. Qrup, mənfəət və zərər vasitəsilə ədalətli dəyərlə ölçülmüş hər hansı maliyyə öhdəliyinin təsnifatını seçmir.

Maliyyə aktivlərinin dəyərsizləşməsi

Mərkəz ehtimal olunan kredit zərəri modelini amortizasiya edilmiş dəyərlə və ya digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə ölçülmüş maliyyə aktivlərinə tətbiq edir.

İlkin tanımadan sonra maliyyə aktivləri üzrə kredit riski əhəmiyyətli dərəcədə artdıqda, bu maliyyə aktivləri üçün ehtimal olunan kredit zərəri üzrə ehtiyat ömürlük ehtimal olunan kredit zərərinə bərabər dəyərdə ölçülür.

Əgər hesabat tarixində maliyyə aktivləri üzrə kredit riski ilkin tanımadan sonra əhəmiyyətli dərəcədə artmamışdırsa, bu maliyyə aktivləri üçün ehtimal edilən kredit zərəri (sadələşdirilmiş yanaşmanın seçildiyi kreditör borcları istisna olmaqla) 12 aylıq ehtimal edilən kredit zərərlərinə bərabər dəyərdə ölçülür.

Kreditör borcları və alınacaq digər vəsaitlər üçün, əhəmiyyətli bir maliyyələşdirmə komponentinin olub-olmamasından asılı olmayaraq, ömür boyu ehtimal olunan kredit zərəri əsasında ölçülür. Mərkəz ehtimal olunan kredit zərərinə qiymətləndirmək üçün daxili modeldən istifadə edir. Model 9 sayılı MHBS-ə uyğun olaraq tərtib edilmiş və qarşı tərəflərin kredit risklərinin qiymətləndirilməsi üçün maliyyə sisteminin xüsusiyyətlərini nəzərə alaraq, qarşı tərəflərə hesab sistemini təyin etməklə hazırlanmışdır. Təyin edilmiş

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

bal (reyting) fərdi şəkildə hesablanmış Defolt Ehtimalıdır (DE). Aktivin bir bal qrupundan daha aşağı bal qrupuna keçməsi digər meyarlar arasında kredit riskinin əhəmiyyətli artımı hesab olunur.

Silinmələr

Qrup-un maliyyə aktivini bərpa etmək üçün əsaslı gözləntiləri olmadıqda (ya bütövlükdə, ya da bir hissəsi) belə maliyyə aktivlər silinir. Bu, Qrup tərəfindən qarşı tərəfin silinməyə məruz qalan məbləğləri ödəmək üçün kifayət qədər pul vəsaitlərinin hərəkəti yarada biləcək aktivləri və/və ya gəlir mənbələri olmadığını müəyyənləşdirdiyi haldır. Silinmə, tanınmanın dayandırılması hadisəsini təşkil edir.

Kreditlər və borclar

İlkin tanınmadan sonra, effektiv faiz dərəcəsi metodu tətbiq olunaraq faiz gəliri gətirən öhdəliklər amortizasiya edilmiş dəyərlə hesablanır.

Mənfəət və ya zərər amortizasiya prosesi zamanı və ya öhdəliyin tanınması dayandırılan zaman mənfəət və zərər hesabatında tanınır.

Maliyyə zamanətli müqavilələr

Qrup tərəfindən buraxılan maliyyə zamanətli müqavilələr, debitor tərəfindən müqavilə şərtlərinə əməl etməyərək vaxtında ödəniş etməzsə səhm sahibinə dəyən ziyanın ödənişini nəzərdə tutan müqavilələrdir. Maliyyə zamanətli müqavilələr ilkin olaraq ədalətli dəyərdə öhdəlik kimi və müqavilənin bağlanmasına çəkilən xərclər daxil olmaqla qəbul edilir. Bundan sonra, öhdəlik balans hesabatı tarixində cari öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan xərclərin və ya tanınmış məbləğdən amortizasiyanın fərqi arasından ən böyüyü kimi qəbul edilir.

Müştərilərə verilmiş borc avanslar

Qrup müştərilərə verilmiş borc və avans məbləğlərini birinci növbədə eyni dərəcədə əhəmiyyətli olan maliyyə aktivləri üçün ayrı-ayrılıqda və eyni dərəcədə əhəmiyyətli olmayan maliyyə aktivləri üçün ayrı-ayrılıqda və ya kollektiv şəkildə dəyərdən düşmə ilə bağlı obyektiv sübutun olub-olmamağını müəyyən edir. Əgər Qrup müəyyən edirsə ki, fərdi olaraq qiymətləndirilmiş maliyyə aktivinin dəyərdən düşməsi haqqında heç bir obyektiv sübut yoxdur, əhəmiyyətli olub-olmamağından asılı olmayaraq o, həmin aktiv eyni kredit (borc) riski xüsusiyyətləri ilə maliyyə aktivləri qrupuna daxil edir və onların ümumi şəkildə dəyərdən düşməsinə təyin edir. Dəyərdən düşmədən dəyən zərərləri tanınan və ya tanınmaqda davam edən dəyərdən düşmə üçün fərdi şəkildə müəyyən olunan aktivlər ümumi qiymətləndirmənin tərkibinə daxil edilmir.

Əgər qiyməti təyin edilməmiş kapital alətləri (ədalətli dəyəri düzgün qiymətləndirilə bilmədiyindən bu dəyərdə qiymətləndirilməyən) və ya törəmə aktivləri (kapital aləti ilə əlaqəli və bu cür qiyməti müəyyən olunmamış kapital alətinin təqdim edilməsi ilə uçota salınan nizama salınmalıdır) ilə bağlı dəyərdən

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

düşmədən dəyən zərərinin baş verməsi barədə obyektiv sübut varsa, oxşar bir maliyyə aktivi üçün cari bazar faizi gəlirliliyində diskontlaşdırılmış

gözlənilən gələcək pul vəsaitinin hazırkı dəyəri arasındakı fərq kimi qiymətləndirilir. Əgər qiyməti təyin edilməmiş kapital alətləri (ədalətli dəyəri düzgün qiymətləndirilə bilmədiyindən bu dəyerdə qiymətləndirilməyən) və ya törəmə aktivi (kapital aləti ilə əlaqəli və bu cür qiyməti müəyyən olunmamış kapital alətinin təqdim edilməsi ilə uçota

salınan nizama salınmalıdır) ilə bağlı dəyərdən düşmədən dəyən zərərinin baş verməsi barədə obyektiv sübut varsa, oxşar bir maliyyə aktivi üçün cari bazar faizi gəlirliliyində diskontlaşdırılmış gözlənilən gələcək pul vəsaitinin hazırkı dəyəri arasındakı fərq kimi qiymətləndirilir.

Qrup balans dəyərini qiymətləndirilən gələcək nəgd pul axınlarının cari dəyərinin maliyyə alətinin ilkin effektiv faiz dərəcəsində hesablanması ilə yenidən kalkulyasiya edir.

Əgər ssuda, debitor borcu və ya müddəti bitənə qədər saxlanılan investisiya dəyişkən faiz dərəcəsinə malikdirsə, hər hansı korlanmadan zərəri hesablamaq üçün uçot dərəcəsi müqavilə əsasında təyin olunmuş cari effektiv faiz dərəcəsidir.

Maliyyə öhdəlikləri

Qrup öz balansından maliyyə öhdəliyini ya müqavilədə müəyyən olunmuş öhdəlik yerinə yetirilməmiş, ya ləğv olunmuş və ya da müddəti bitmiş olsa kənarlaşdırıla bilər.

Başlıca olaraq müxtəlif şərtlərlə borc alətlərini mövcud borc alan və borc verən arasındakı mübadilə ilkin maliyyə öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Eynilə, mövcud maliyyə öhdəliyinin və ya onun bir hissəsinin şərtlərinin əsaslı dəyişdirilməsi ilkin maliyyə öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Dayandırılmış və ya digər bir tərəfə köçürülmüş maliyyə öhdəliyinin balans dəyəri ilə köçürülmüş hər hansı bir nağdsız aktivlər və ya götürülmüş öhdəliklər də daxil olmaqla ödənilmiş kompensasiya arasındakı fərq mənfəət və ya zərərdə tanınacaqdır.

Törəmə maliyyə alətləri və hedcinq zamanı uçot

İlkin tanınma və növbəti ölçülmə

Qrup forvard valyuta müqavilələri və faiz mübadilələri kimi maliyyə alətlərini müvafiq olaraq xarici bazar riski və faiz dərəcəsi risklərini sığortalamaq üçün istifadə edir. Bu kimi törəmə maliyyə alətləri ilkin olaraq törəmə müqavilə aparılan gündəki ədalətli dəyərdə tanınır və sonralar ədalətli dəyərdə yenidən ölçülür. Törəmələr, ədalətli dəyər pozitiv olarkən maliyyə aktivləri, neqativ olarkən isə maliyyə öhdəlikləri kimi qəbul edilir.

Hesabat dövrü ərzində hedcinq zamanı uçot və ya effektiv hedcinqə məxsus effektiv olmayan hissəsi tələblərinə cavab verməyən, törəmənin ədalətli dəyərində baş verən dəyişikliklər mənfəət və zərər hesabatına silinir.

Forvard valyuta müqavilələrinin ədalətli dəyəri, forvard mübadilə dərəcəsi ilə müqavilə dərəcəsi arasındakı fərqdır. Forvard mübadilə dərəcəsi oxşar ödənilmə tarixi bitən maliyyə alətləri müqavilələrinin cari mübadilə tarixinə olan dərəcələri ilə ölçülür. Faizli svop müqaviləsinin ədalətli dəyəri oxşar maliyyə aktivinin cari bazar qiymətinə əsaslanaraq hesablanır.

Hedc zamanı uçot məqsədləri üçün hedclər aşağıdakı növlərə ayrılır:

- ədalətli dəyər hedcinqi: tanınmış aktivin və ya öhdəliyin və ya tanınmamış sərti öhdəliyinin ədalətli dəyərində dəyişikliklərə məruz qalmanın hedcinqi,
- pul vəsaitləri hərəkətinin hedcinqi: pul vəsaitlərində dəyişkənliyə məruz qalmanın hedcinqi, o, tanınmış aktiv və ya öhdəliklə əlaqələndirilən ciddi bir riskə ya da yüksək ehtimalla proqnozlaşdırılan əməliyyata aiddir və
- xarici əməliyyatda xalis investisiyanın hedcinqi.

Torpaq, tikili və avadanlıqlar

Tikili və avadanlıqlar onların maya dəyəri, toplanmış amortizasiya məbləği və dəyərdən düşmə fərqi çıxılmaqla hesabatda öz əksini tapır. Maya dəyəri dedikdə tikili və avadanlıqların hissələrinin dəyişdirilməsinə çəkilən xərclər, uzunmüddətli tikinti müqavilələri zamanı çəkilən borclar üzrə məsrəflər (tanınma meyarlarına uyğun gələrsə) daxil olmaqla hesablanır. Eynilə əsaslı təftişin aparılması zamanı yoxlamaya çəkilən məsrəflər, tanınma meyarlarına uyğun gəldikdə, tikili və avadanlıqların balans dəyərində əvəzləşdirmə kimi tanınır. Tikili və avadanlıqlara çəkilən bütün digər xərclər cari dövrün xərcləri kimi tanınaraq mənfəət və zərər hesabına silinir. Tikili və avadanlıqların istismardan çıxarılmasına çəkilən xərclərin cari diskontlaşdırılmış dəyəri üçün yaradılmış ehtiyat tanınma

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

meyarlarına uyğun gələrsə müvafiq əsas vəsaitin dəyərində aid edilir. Əsas vəsaitlərin istismardan çıxarılması ilə bağlı əlavə məlumat əldə etmək üçün ehtiyatlara istinad edilir.

Torpaq və binalar, binaların amortizasiya məbləğinin və yenidənqiymətləndirmədən sonra baş vermiş dəyərdən düşmə məbləğinin ədalətli dəyərdən çıxılması ilə hesablanır. Yenidən qiymətləndirmə, yenidən qiymətləndirilmiş aktivin ədalətli dəyərinin balans dəyərindən fərqlənmədiyindən əmin olmaq üçün tez-tez aparılır.

Əgər yenidən qiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalarsa, bu zaman həmin azalma mənfəət və zərər haqqında hesabatda tanınmalıdır. Lakin, əgər əvvəlki tarixlərdə aparılan yenidənqiymətləndirmə nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı altında kapitalın kreditinə yazılmışsa, hər hansı növbəti hesabat tarixində yaranan azalma yenidənqiymətləndirmə hesabının kredit qalığı müqabilində həmin hesabın debitinə yazılmalıdır.

Bölüşdürülməmiş mənfəətə köçürülmüş artımın məbləği aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiyası ilə aktivin ilkin dəyəri əsasında tanınan amortizasiyası arasındakı fərqi təşkil edir. Yenidənqiymətləndirmə tarixinə hər hansı yığılmış amortizasiya məbləği aktivin ümumi balans dəyərində qarşı silinir, xalis məbləğ isə yenidən qiymətləndirilən məbləğə bərabər olması üçün yenidən təqdim edilir. Satış zamanı, satılan aktivin yenidənqiymətləndirmə ehtiyatındakı payı bölüşdürülməmiş mənfəətə köçürülür.

Aktivlərin amortizasiyası, büdcə vəsaiti üzrə məqsədli maliyyələşmələrdən alınmış əsasə vəsaitlər düz xəttli dəyər metodu, büdcədən kənar vəsaitlər hesabına alınmış əsas vəsaitlər azalan qalığ dəyəri metodu istifadə olunmaqla, istismar müddəti boyunca aşağıdakı qaydada hesablanır:

- | | |
|----------------------------|------|
| • bina, tikili və qurğular | 7%; |
| • maşın və avadanlıqlar | 20%; |
| • nəqliyyat vasitələri | 25%; |
| • yüksək texnologiya | 25%; |
| • digər əsas vəsaitlər | 20%, |

Torpaq, tikili və avadanlıqlar obyektinin balans dəyərinin tanınması, aktivin silinməsi (satışı) nəticəsində və ya aktivin istifadəsindən və ya onun silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı hallarda dayandırılır. Torpaq, tikili və avadanlıq obyektinin tanınmasının dayandırılması üzrə yaranan gəlir və ya zərər (bu obyektin balans dəyəri ilə xaricolma üzrə xalis daxilolma məbləği arasındakı fərq kimi müəyyənləşdirilir) aktivin tanınmasının dayandırıldığı ildə mənfəət və zərər hesabatında göstərilir.

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

Aktivlərin son qalıq dəyərləri, faydalı istifadə müddəti və amortizasiya metodları hər hesabat tarixinin sonunda yenidən baxılır və uyğun gələrsə perspektiv şəkildə düzəlişlər edilir.

Lizinq

İcarə razılaşmalarının müəyyən edilməsi ya lizinqin başlanğıc tarixində olan razılaşmaya əsaslanır yaxud aktivlə bağlı razılaşmaya dair istifadə hüququna əsaslanır.

Borclar üzrə məsrəflər

Şərtlərə cavab verən aktivin əldə olunması, tikilməsi və ya istehsalı ilə birbaşa əlaqəli olan borclar üzrə məsrəflər, həmin aktivin dəyərinin bir hissəsi kimi kapitallaşdırılmalıdır. Bütün digər hallarda borclar üzrə məsrəflər baş verdiyi tarixdə mənfəət və zərərə silinir. Borclar üzrə xərclərə faiz dərəcəsi və borcun əldə edilməsinə çəkilən digər xərclər daxildir.

Nizamnamə kapitalı

Nizamnamə payı kapital kimi təsnifləşdirilir, Qrupun nizamnamə kapitalı 150,000 AZN (2024: 150,000 AZN) manatdır.

Pul vəsaitləri və qısamüddətli depozitlər

Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəgd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüsəklikvidli investisiyalar əks etdirilir.

Pul vəsaiti hərəkətinin məqsədləri üçün, pul vəsaitləri və onun ekvivalentləri yuxarıda göstəriləyi kimi pul vəsaitləri və qısamüddətli depozitlərdən (bank overdraftları istisna olmaqla) ibarətdir.

Ehtiyatlar

Ehtiyatlar iki göstəricidən ən aşağı malik olan qiymət üzrə əks etdirilirlər:

- Maya dəyəri
- Xalis satış dəyəri

Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərinə xammal və material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Xalis satış dəyəri – adi təsərrüfat fəaliyyəti zamanı qiymətləndirilmiş mümkün satış qiyməti ilə satış üzrə fərqlər arasındakı fərq məbləğidir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axının hədcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

Alıcı və sifarişçilərdən debitor borclar

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Qrup tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərqdır. Ehtiyatların (rezervin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Dividendlərin verilməsi

Qrupun təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə qrupun təsisçiləri tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

Maliyyə risk faktorları

Qrupun fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsir riski. Qrupun risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Qrupun fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Qrup müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

(a) Valyuta riski

Qrup beynəlxalq iqtisadi əlaqələrə sahibdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dollar, Avro və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

(b) Qiymət riski

Qrup mallar üzrə qiymət riskinə mübtəla deyildir. Qiymətlər xidmət bazarında tələbatdan, göstərilən xidmətlərin keyfiyyətindən və bu xidmətləri təklif edən digər şirkətlərlə rəqabətdən formalaşır və tənzimlənir.

(c) Kredit riski

Qrup əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Qrupda etibarlı kredit tarixinə məxsus olan alıcıların ödəmə qabiliyyətli olmasına inamı təmin edən prosedurlar işlənmişdir. Törəmə alətlərlə sövdələşmələr

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

(d) Likvidlik riski

Likvidlik riskinin ehtiyatkarlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcmnin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxma biləcək disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

(e) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski

Qrup faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.

Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyəri yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır.

Ədalətli dəyərin hedcinqləşdirilməsi,

Qrup tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə əks etdirilir,

Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Qrup tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

4. ƏHƏMİYYƏTLİ MÜHASİBAT TƏXMİNLƏRİ VƏ FƏRZİYYƏLƏRİ

Maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması rəhbərlikdən mühasibatlıq siyasətlərinin tətbiq edilməsini və aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir göstərən mülahizə, ehtimal və fərziyyələrdən istifadə olunmasını tələb edir. Faktiki nəticələr bu ehtimallardan fərqlənə bilər.

Ehtimallar və əsas mülahizələr mütəmadi qaydada nəzərdən keçirilir. Mühasibatlıq ehtimallarında dəyişikliklər həmin dəyişikliklərin edildiyi dövrdə və onların təsir etdiyi gələcək dövrlərdə tanınır.

Uçot siyasətlərinin tətbiq edilməsində maliyyə hesabatlarında əks olunmuş məbləğlərə ən əhəmiyyətli dərəcədə təsiri olan vacib mülahizələr haqqında məlumat aşağıdakı qeydlərdə əks olunur:

Debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi

Hər bir balans tarixində “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ – nin əsas vəsaitlərinin ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik əsas vəsaitlərin yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür. Qrup rəhbərliyinin fikrincə əsas vəsaitlər ədalətli dəyərinin əhəmiyyətli dərəcədə dəyişmədiyinə görə, 31 dekabr 2024-cü il tarixinə yenidən qiymətləndirilməmişdir.

Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə məruz qalır.

5. SEQMENT HAQQINDA MƏLUMAT

Başlanğıc tarixi seqmenti – iqtisadi seqment

Qrupun əsas fəaliyyət sahələri aşağıdakı istiqamət üzrədir:

- a) Normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli dövlət proqramlarının layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılmasında iştirak etmək;
- b) hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək;

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

- c) normayaratma fəaliyyətinin effektivliyinin artırılması məqsədilə mövcud normativ hüquqi bazanın monitorinqinin aparılmasında iştirak etmək;
- d) normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
- e) Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və ya dövlət orqanlarının (qurumlarının) sifarişi əsasında hüquqi islahatlar aparılmasına dair təkliflər vermək;
- f) hüquqi maarifləndirmə sahəsində tədbirlər görmək;

Coğrafi məlumat

Qrup əsasən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərir.

6. MALİYYƏLƏŞMƏDƏN TANINAN GƏLİR

(a) Maliyyələşmədən tanınan gəlir

	2025-ci il	2024-cü il
Məqsədli maliyyələşmə (Subsidiya)	3,582,713	3,664,911
Əsas əməliyyat gəliri	213,259	311,099
Cəmi Maliyyələşmədən tanınan gəlir	3,795,972	3,976,010

(b) Əvəzsiz alınmış aktivlər üzrə gəlir

	2025-ci il	2024-cü il
Əvəzsiz alınmış aktivlər üzrə gəlir	-	-
Cəmi əvəzsiz alınmış aktivlər üzrə gəlir	-	-

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

7. İNZİBATİ VƏ SAİR ƏMƏLİYYAT XƏRCLƏRİ

(a) İşçi heyəti üzrə xərclər

	2025-ci il	2024-cü il
Əmək haqqı xərcləri	2,736,599	2,746,144.00
Vergi və sosial ayırmalar üzrə	668,842	674,035.00
Cəmi işçi heyəti üzrə xərclər	3,405,441	3,420,179.00

(b) İnzibati və sair əməliyyat xərcləri

İstifadə olunmuş xammal və material xərcləri	17001
İşçi heyəti üzrə xərclər	2,727,967
Xəstəlik vərəqəsi üzrə xərclər	8,633
İşçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları	668,842
İstifadə olunan aktivlərin amortizasiya xərcləri	45,432
İcarə haqqı ödənişi ilə bağlı xərclər	202,327
Nəqliyyat vasitələrinin təmir və saxlanma xərcləri	1,562
Proqram təminatlarının dəstəklənməsi üzrə xərclər	26,798
Sığorta üzrə xərclər	2,442
İnternet xidməti	10,994
Telefon danışıq haqqları	3,114
Poçt xidmətləri haqqı	2,269
Tədbir üzrə xərclər	19,634
Ezamiyyə xərcləri	12,298
Məsləhət, audit və digər peşəkar xidmətlər üzrə xərclər	2,997
Bank xərcləri	12,631
Sair əməliyyat xərcləri	9,504
Mətbəə xərcləri	1,760
Digər xidmətlər üzrə xərclər	4,680
Təlim xərcləri	7,000
Tikili və avadanlıqların cari təmir xərcləri	1,415
Qeyri maddi aktivlərin silinməsi	144
Cəmi	3,789,443

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

8. UZUNMÜDDƏTLİ AKTİVLƏR

8.1 Qeyri maddi aktivlər, torpaq, tikili və avadanlıqlar

	Qeyri- maddi aktivlər	Tikililər	Maşın və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər	Kitabxana föndü	Cəmi
01.01.2025-ci ilə ilkin dəyəri	360	131,628	182,912	213,575	247,588	72,063	848,126
Daxilolma	-		54,520	-	2,397	16,475	73,391
Xaricolma	216			-	26,779	9,429	36,424
31 dekabr 2025-ci ilə ilkin dəyəri	144	131,628	237,432	213,575	223,206	79,109	885,094
01.01.2025-ci ilə yığılmış amortizasiyası	-	89,189	91,636	64,321	139,202		384,349
Amortizasiya ayırmaları	168	2,577	15,103	17,245	10,233		45,325
31 dekabr 2025-ci ilə yığılmış amortizasiyası	96	91,766	106,739	81,566	149,435		429,602
01.01.2025-ci ilə balans dəyəri	360	42,439	91,276	149,254	108,386	72,063	463,778
31 dekabr 2025-ci ilə balans dəyəri	48	39,862	130,693	132,009	73,771	79,109	455,492

8.2 Bioloji Aktivlər

01 yanvar 2025-ci tarixinə ilkin dəyəri	2017
Daxilolma	0
Xaricolma	107
31 dekabr 2025-ci ilə ilkin dəyəri	1910

9. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Bank hesablarında olan pul vəsaitləri	238,772.00	159,796
Cəmi Pul vəsaitləri və onların ekvivalentləri	238,772.00	159,796
Bank hesabları:		
AZN	238,772.00	159,796
	238,772.00	159,796

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

10. MAL MATERIAL EHTİYATLARI

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Materiallar	67,383	50,535
Cəmi mal material ehtiyatları	67,383	50,535

11. QISAMÜDDƏTLİ DEBİTORLAR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qısamüddətli debitor borcları	13,000	4,652
Cəmi verilmiş qısamüddətli avanslar	13,000	4,652

12. DİGƏR AKTİVLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Vergi üzrə artıq ödəmə	12,528	1,941
Qısamüddətli aktivlər	3,466	2,395
Cəmi vergi üzrə artıq ödəmə	15,995	4,337

13. KAPİTAL VƏ EHTİYATLARI

(a) Nizamnamə kapitalı

Qrupun qeydə alınmış nizamnamə kapitalı 31 dekabr 2025-ci il tarixinə 150,000,00 AZN-ə bərabər olmuşdur (2024: 150,000,00 AZN).

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Nizamnamə (nominal) kapitalı	150,000	150,000
Digər ehtiyatlar	230,595	225,870
Hesabat dövründə xalis mənfəət (zərər)	308,384	322,129
Cəmi vergi üzrə artıq ödəmə	688,979	697,999

(b) Kapitalın idarə edilməsi

Qrupun kapitalın idarə olunmasına dair rəsmi siyasəti olmadığından rəhbərlik Qrupun əməliyyat və strateji tələbatlarını ödəmək üçün və bazar iştirakçılarının əminliyini saxlamaq üçün kifayət qədər kapital bazasını qoruyub saxlamağa çalışır. Buna pul vəsaitlərinin səmərəli idarə edilməsi. Qrupun gəlirləri və mənfəətinin davamlı monitorinqi və Qrupun əməliyyat üzrə pul axınları ilə maliyyələşdirilən

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

uzunmüddətli investisiya planları ilə nail olunur. Bu tədbirlər sayəsində Qrupun mənfəətin davamlı artımına nail olmağa çalışır.

14. UZUNMÜDDƏTLİ DÖVLƏT MALİYYƏLƏŞMƏLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Alınan subsidiya və maliyyələşmə əməliyyatlarına görə tanınan öhdəlik	-	-
Cəmi uzunmüddətli Dövlət Maliyyələşmələri	-	-

15. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Vergi öhdəlikləri	12,528	1,941
Məlsatən və podratçılara qısa müddətli kreditör borcları	1,943	1,760
Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar	-	53,897
Digər qısamüddətli öhdəliklər	22,388	18,246
Cəmi qısamüddətli öhdəliklər	36,860	75,844

16. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ MÜNASİBƏTLƏR

Tərəflər ümumi nəzarət altında olduqda və ya bir tərəfin digər tərəfə nəzarət edə biləcəyi və ya maliyyə və əməliyyat qərarlarında digər tərəfə əhəmiyyətli təsiri və ya birgə nəzarət edə biləcəyi təqdirdə əlaqəli tərəf hesab olunur. Hər bir əlaqəli tərəf münasibətini nəzərdən keçirərkən diqqət yalnız hüquqi formasına deyil, əlaqənin mahiyyətinə yönəlib.

17. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ

Qrup daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün

nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Bazar riski

Qrup bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərilə dəyişə bilər.

Hər hansı bir təhlillər pensiya və digər post-pensiya öhdəlikləri, müddəaları balans dəyəri və qeyri-maliyyə aktivlərinin və xarici əməliyyatların öhdəlikləri üzrə bazar parametrlərində hərəkətlərin təsirini istisna edir.

Aşağıdakı fikirlər həssaslıq analizlərini hesablayarkən edilmişdir:

- Mühəsibat balansı həssaslığı yalnız törəmələrə və satış üçün mümkün olan borc alətlərilə əlaqədardır;
- Gəlir bəyanatının həssaslığı il ərzində faiz gəlirlərində qəbul edilən faiz dərəcələrinin dəyişməsinin, 31 dekabr 2025-ci ilə qalmış qeyri-ticarət maliyyə aktiv və öhdəliklərinin və hedcinq alətlərinin effektidir;
- 31 dekabr 2025-ci il tarixinə kapitalın həssaslığı, satış üçün mümkün olan maliyyə aktivlərinin yenidən hesablanması, hər hansı hedcinq birləşməsi və mübadilələrin nəğd pul hərəkətinin hedcinqi kimi müəyyən edilməsi və faiz dərəcələrində qəbul edilən dəyişikliklər əsasında hesablanır, Kapitalın həssaslığı, vaxtı çatmış aktiv və mübadilə əsasında analiz edilir.

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə alətinin gələcək nəğd pul axınlarının ədalətli dəyərinin bazar faizlərində dəyişikliklər səbəbdən tərəddüd edəcəyi riskdir. Qrupun bazar faiz dərəcələrinin dəyişilmə riskinə məruz qalması onun qısamüddətli maliyyə aktivləri ilə əlaqədardır. Qrup faiz dərəcəsi riskini, balans olunmuş sabit və dəyişkən dərəcəli kredit portfeli və borclarına malik olmaqla idarə edir. Qrupun siyasəti borclarını 80-90 % arasında sabit faiz dərəcəsi ilə saxlamaq və borcları dayandırılmış əməliyyatlardan çıxarmaqdır. 31 dekabr 2025-ci il tarixinə Qrupun əhəmiyyətli dərəcədə dəyişən faiz dərəcəsi riskinə məruz qalan faiz öhdəlikləri olmamışdır.

Xarici valyuta riski

Xarici valyuta riskini idarə edərkən Rəhbərlik xarici valyuta riskinə qarşı konkret valyutalar üzrə və ümumi limitlər təyin edir. Nəzarət hər ay həyata keçirilir.

Qeyri-maliyyə aktivləri əhəmiyyətli valyuta risklərinin yaranmasına gətirib çıxarmır. Ticarət əməliyyatları nəticəsində xarici valyuta riskinə nəzarət Mərkəzin müqavilə əsasında cəlb etdiyi kənar maliyyəçi tərəfindən müntəzəm olaraq həyata keçirilir və aşağıdakı qaydada idarə olunur:

- I. Hər səviyyə üzrə xarici valyutalar arasında mövqelərin və bu valyutalar üzrə müvafiq likvidlik səviyyələrinin monitorinqi;

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

- II. Xarici valyutaların, xüsusilə də ABŞ dollarının məzənnələrində gələcək dəyişmələrin proqnozlaşdırılması.

Mərkəzin mənfəət və zərərinə təsirindən əlavə valyuta dəyişmə dərəcələrində belə dəyişikliklərin Mərkəzin kapitalına təsiri mövcud deyil. Məruz qalma Mərkəz müəssisəsinin əməliyyat valyutası olmayan valyutada əks etdirilən maliyyə qalıqları üçün hesablanır.

Likvidlik riski

Likvidlik riski müəssisənin maliyyə öhdəliklərini yerinə yetirməsi zamanı üzləşəcəyi çətinliklərlə bağlı riskdir. Mərkəz əlində olduğu pul vəsaitləri üzrə gündəlik tələblərə məruz qalır. Likvidlik riski Mərkəzin kənardan cəlb edilmiş maliyyə mütəxəssisləri tərəfindən idarə edilir. Rəhbərlik hər ay Mərkəzin pul vəsaitləri hərəkətinin dəyişdirilən proqnozlarının monitorinqini həyata keçirir.

Mərkəzin likvidliyin idarə olunması üzrə rəhbərliyi öhdəliklərin yerinə yetirilməsi üçün zəruri likvidlik aktivləri səviyyəsinin hesab edilməsini, maliyyələşdirmə vəsaitlərinin əldə olunması üzrə imkanların saxlanılmasını, idarəetmə qaydalarına qarşı təəhhüdlər planı və nizamnamə tələblərinə qarşı maliyyə vəziyyəti üzrə likvidlik əmsalının monitorinqinin keçirilməsini tələb edir.

Kənardan cəlb edilmiş maliyyə mütəxəssisləri gündəlik likvidlik mövqeyinin monitorinqini və normal və ciddi bazar şərtlərini əhatə edən mütəmadi likvidlik mövqeyinin yoxlanılmasını keçirir. Kənardan cəlb edilmiş maliyyə mütəxəssislərinin öhdəliklərinə aşağıdakılar daxildir:

- pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması və hesabatın verilməsi;
- likvidlik riskinin toplanması faktoru kimi ən böyük təchizatçıların monitorinqi;
- lazım olduqda, orta və qısamüddətli borcların əldə edilməsi məqsədi ilə yerli və beynəlxalq bazarlara fəal cəlb edilmə; və
- Mərkəzin inkişaf edən fəaliyyəti sayəsində mümkün olan pul vəsaitləri hərəkətinin monitorinqi.

Pul vəsaitləri və onların ekvivalentləri

31 dekabr 2025-ci il tarixində Qrup 0 AZN məbləğində pul vəsaitləri və onların ekvivalentlərinə sahib olmuşdur (31 dekabr 2024: 114,807 AZN) və bu məbləğ həmin aktivlər üzrə kredit riskinə məruz qalan maksimal məbləğdir.

Kredit riski

Maliyyə aktivlərinin sinifləri - qalıq dəyərləri

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Pul vəsaitləri və onların ekvivalentləri	159,796	238,772
Cəmi qalıq dəyəri	159,796	238,772

"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" PHŞ

31 dekabr 2024-ci il tarixinə Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

	Tələb edilənədək və 1 aydan az	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilə kimi	Ödəniş tarixi təyin edilməyib	31 dekabr 2025-ci il
Maliyyə aktivləri						
Pul vəsaitləri və onların ekvivalentləri	238,772	-	-	-	-	238,772
Cəmi maliyyə aktivləri	238,772	-	-	-	-	238,772
Maliyyə öhdəlikləri						
Ticarəti və sair kreditör borcları	1,760	-	-	-	-	1,760
Cəmi maliyyə öhdəlikləri	1,760	-	-	-	-	1,760
Xalis mövqe	-	-	-	-	-	-
Məcmu likvidlik boşluğu	-	-	-	-	-	-

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları						(Azərbaycan manatı ilə)
	Tələb edilənədək və 1 aydan az	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilə kimi	Ödəniş tarixi təyin edilməyib	31 dekabr 2024-cü il
Maliyyə aktivləri						
Pul vəsaitləri və onların ekvivalentləri	159,796	-	-	-	-	159,796
Cəmi maliyyə aktivləri	159,796	-	-	-	-	159,796
Maliyyə öhdəlikləri						
Ticarəti və sair kreditör borcları	1,943	-	-	-		1,943
Cəmi maliyyə öhdəlikləri	1,943	-	-	-	-	1,943
Xalis mövqe	-	-	-	-	-	-
Məcmu likvidlik boşluğu	1,943	-	-	-	-	1,943

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

	31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları				(Azərbaycan manatı ilə)			
	31 Dekabr 2025-ci il		31 Dekabr 2024-cü il					
	Qalıq dəyəri	Ədalətli dəyəri	Qalıq dəyəri	Ədalətli dəyəri	Qalıq dəyəri	Ədalətli dəyəri	Qalıq dəyəri	Ədalətli dəyəri
Pul vəsaitləri və onların ekvivalentləri	159,796	159,796			238,772	238,772		
Ticari və sair kreditör borcları	1,943	1,943			1,760	1,760		

Aşağıdakı cədvəl 31 dekabr 2024-cü il tarixinə ədalətli dəyərlərdə ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərini bu cür dəyərin təsnifatlandırıldığı ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi ədalətli dəyəri	Cəmi qalıq dəyəri
Maliyyə aktivləri					
Pul vəsaitləri və onların ekvivalentləri	-	-	-	238,772	238,772
	-	-	-	238,772	238,772
Maliyyə öhdəlikləri					
Ticari və sair kreditör borcları	-	-	-	1,760	1,760
	-	-	-	1,760	1,760

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” PHŞ

31 dekabr 2025-ci il tarixinə Konsolidə olunmuş Maliyyə Hesabatları

(Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəl 31 dekabr 2025-ci il tarixinə ədalətli dəyərində ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərini bu cür dəyərin təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi ədalətli dəyəri	Cəmi qalıq dəyəri
Maliyyə aktivləri					
Pul vəsaitləri və onların ekvivalentləri	-	-	-	159,796	159,796
	-	-	-	159,796	159,796
Maliyyə öhdəlikləri					
Ticarət və sair kreditör borcları	-	-	-	1,943	1,943
	-	-	-	1,943	1,943

ŞƏRTİ ÖHDƏLİKLƏR

a) Sığorta

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində qəbul edilmiş sığortalamanın bir çox formaları Azərbaycanda hələ mövcud deyil. Qrupun öz tikililəri, qurğu və avadanlıqları, biznes fəaliyyətinin kəsilməsi və ya Qrupa məxsus əmlakda və ya onun əməliyyatları ilə bağlı baş vermiş hadisələr nəticəsində əmlakla və ya ətraf mühitə zərərin vurulması ilə əlaqədar üçüncü tərəf məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Qrup adekvat sığorta təminatını əldə edəne qədər, müəyyən aktivlərin itirilməsi və ya məhv olmasının Qrupun fəaliyyətinə və maliyyə vəziyyətinə ciddi mənfi zərba vuracağı riski mövcuddur.

b) Məhkəmə iddiası

Qrup maliyyə hesabatlarına əhəmiyyətli təsir edə bilən heç bir məhkəmə iddiasında iştirak etməmişdir.

c) Vergi təəhhüdləri


Azərbaycanda vergi təəhhüdləri

Azərbaycanın vergi qoyma sistemi nisbətən yeni olduğuna görə bir çox hallarda aydın olmayan, ziddiyyətli və müxtəlif vergi orqanları tərəfindən fərqli qaydada təfsir edilən qanunvericilikdə tez-tez dəyişikliklər, rəsmi göstərişlər və məhkəmə qərarları ilə səciyyələnir. Vergilər ciddi cərimə və faizlər təyin etmək səlahiyyətinə malik orqanların müxtəlif səviyyələrində yoxlanılır və tədqiqlənir. Vergi ili adətən vergi orqanları tərəfindən üç təqvim ili ərzində yoxlanıla bilər; lakin, müəyyən hallarda, vergi ili daha uzun müddət ərzində yoxlama üçün açıq qala bilər. Bu şəraitlər digər ölkələrlə müqayisədə Azərbaycanda daha ciddi vergi risklərinin yaranmasına səbəb ola bilər. Rəhbərlik hesab edir ki, qüvvədə olan vergi qanunvericiliyinin, rəsmi göstərişlərin və məhkəmə qərarlarının təfsirlərinə əsasən vergi öhdəlikləri ilə əlaqədar adekvat tədbirlər görmüşdür. Buna baxmayaraq, müvafiq səlahiyyətli orqanların təfsirləri fərqli ola bilər və bu orqanlar öz təfsirlərinin tətbiqinə nail olduqda, onların hazırkı maliyyə hesabatlarına təsiri əhəmiyyətli ola bilər.

18. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisələr baş verməmişdir.

Rəhbərlik adından:



Samir Mahmudov

İcraçı direktor



Arzu Namazova

Maliyyə Meneceri